

ŞAGİRLƏRİN MƏNTİQİ TƏFƏKKÜRÜNÜN FORMALAŞMASINDA TAPMACALARIN ROLU

Arif KAZIMOV,
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin baş müəllimi

*Aşar sözlər: janr, xalq ədəbiyyatı, transliterasiya, sovet ideologiyası, seriya, təsnifat, missiya
tiraj, tərtibçilər, küləvələr, sərəncam.*

*Ключевые слова: жанр, народная литература, транслитерация, советская идеология
серии, классификация, миссия, типографирование, дизайнеры, массовая публикация, декрет.*

*Key words: genre, folk literature, transliteration, Soviet ideology, series, classification, mis-
sion, replication, designers, mass publication, decree.*

Tapmacaların yaranma tarixi çox qədimdir. Qədim yunan filosofu Aris-totelin yaşadığı dövrdən türk bir çox əski mənbələrdə, yazılı abidələrin dilində, lügətlərdə, o cümlədən bəzi dərgilərdə tapmacalar haqqında epizodik də olsa, məlumatları rast gəlmək mümkündür. XI əsrin böyük türkoloqu M.Kaşgarlinın «Divan-i-lügüt-it-türk» əsərində tapmacaların qəbilələr arasında «tabzuq» adı ilə yayıldı və işləddildiyi də göstərilir.

Hazırda tapmacalar türkidelik xalqlar arasında **bilməcə** (türk), **topışmek** (öz-bək), **matal** (turkman), **tapmaca** (Azərbaycan), Karkük türkləri (**həm tapmaca**, **həm də bilməcə**), **uşuk** (quvaş) və s. adları ilə tanınır. Lakin tapmaca nümunələrinin mövcudluğuna baxmayaraq, bu janrındən tədqiqi və toplanması nədənse uzun müddət diqqətdən kənar qalmışdır. Bu barədə P.Əsfandiyev yazır: «Xalq ədəbiyatımızın janrları içərisindən az tədqiq olunan və demək olar ki, heç öyrənilməyən tapmacalar... XIX əsrdə tapmacalar toplanmamış və yazıya alınmamışdır».

Doğrudur, Azərbaycan xalq tapmacalarının toplanmasına dair biz ilk cəhd-lərə məhz XIX əsrdə aid olan mənbələrdə

rast gəlirik. Bunlar 1881-1889-cu illərdə Tiflis şəhərində dərc olunmuş və ayrı-ayrı naşırılarda Azərbaycan tapmaca nümunələrinə rast gəlinən «Qafqaz vilayətlərinin yaşı təfəkkürünə təsviri üçün material məcmuəsi»dir.

Azərbaycan tapmacalarının toplanmasına məhz XIX əsrdə başlanmışdır. Azərbaycan MEA-nın Respublikə Əlyazmalar fondunda saxlanılan, XVIII-XIX əsrlərə aid olan bir neçə xalq tapmaca nümunələri günümüze qədər gəlib çatmışdır.

Tapmacaların toplanmasında F.K.Əçərlinin xüsusi xidməti olmuşdur. O, 1912-ci ildə nəşr etdirirdiyi «Balalara hədiyyə» kitabında bir sırə tapmaca nümunələri vermişdir (toxminan 30-a yaxın). Həmin tapmacaların çoxu sonradan nəşr olummuş tapmacalar kitabında da öz əksini tapmışdır.

Azərbaycan tapmacalarının fundamental şəkildə toplanın nəşr edilmişisi işi, əsasən, 1920-ci illərdən sonra hayata keçirilmişdir. 1928-ci ildə iki tapmacalar kitabı latin qrafikası ilə işq üzü görmüşdür. Həmin kitablardan birinin müəllifi folklorşunas Veli Xuluflu, digərinin müəllifi isə ədəbiyyatşunas-alim H.Zey-

nallıdır. Sonralar 1928-ci ildə H.Zeynalınin Bakıda «Azərnəşr»də nəşr etdiridiyi «Azərbaycan tapmacaları» toplusu 2013-cü ildə transliterasiya edilsək AMEA-nın Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə «Azərbaycan folklorunun ilkin nəşrləri» seriyası altında yenidən çap olunmuşdur.

Sual oluna biler ki, bir ildə iki tapmacalar kitabının dövlət tərəfindən nəşr edilməsinə səbəb nə idi? Azərbaycan folkloruna qayğı, yoxsa ideoloji təşriqi? Təbii ki, bu da sabobsuz deyildir. Xatrələdək ki, 1920-ci illərdə folklor nümunələrinin toplanması və nəşri birbaşa siyasi-ideoloji məsələlərin tərkib hissələrindən biri hesab olunurdu. Belə ki klassik əsri «köhnəliklər qalığı», «müraciət burjuva ədəbiyyatı» adlandıran sovet ideologiyası folkloru əsl «xalq ədəbiyyatı» sayarəq onun toplanmasına və nəşrinə xüsusi əhəmiyyət verirdi. Həmin dövrdə folklor nümunələrinin, o cümlədən, tapmacaların toplanın nəşr edilməsinin ham məsbət, həm də mənfi cəhətləri vardı. Müsbət cəhəti o idi ki, xalq yaradıcılığı itibar-batmaqla xilas olurdu, mənfi cəhəti isə folklor toplamaqdan daha çox partiyanın təşriğinin yerinə yetirilməsi, yəni siyasi kompaniya kimi baxan adamların topladığı folklor nümunələrinin poetik keyfiyyəti əksər hallarda çox aşağı idi. Lakin ideoloji təşriğin baxmayaraq, geniş xalq yaradıcılığının toplanmasına və nəşri işi V.Xuluflu, H.Zeynallı, H.Əlizadə kimi səriştəli folklorşunaslarının öhdəsinə düşdü.

Eyni ildə nəşr olummuş tapmacalar kitablarının hər biri özünəməxsus məziyətləri ilə seçilirdi. V.Xuluflunun «Tapmacalar» kitabı Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin vəfatının 50 illiyinə ittiham olunub. Kitabda 72 tapmaca verilmiş, sonda isə həmin tapmacaların cavabları öz əksini tapmışdır. Kitabın məqəddiməsində müəllif yazmışdır: «... tapmacanın yazılışında toplanan qəzanın (yəni – bölgənin) tələffüzündə olan xüsusiyyəti mümkün qədər saxlamağa çalışdıq. Bunu dili müxtəsəslişlərinə əhəmiyyəti olduğunu kimi, hər qəzada öz tapmacalarını öz tələffüzündə oxuyar və başqa qazalar da bu xüsusiyyət ilə tanış olaraq». V.Xuluflunun kitabının an önemli cəhətlərindən biri da o idi ki, nəinki tapmacaların dili saxtalaşdırılmamış, hemçinin nümunələr mezmun və formasına dayışılık edilmişən olduğu kimi verilmişdir. Müəllif hər bir tapmaca nümunəsinin sonunda topladığı rayonun, kəndin adını göstərməsi, eyni zamanda həmin bölgənin dili, ləhcə xüsusiyyətlərini eyni ilə təqdim etmişdir.

*Hacıya gedənlər haç eşqına,
Başındakı tac eşqına,
Mana elə bir kilim götir ki,
Na ərişi olsun, nə arğacı.
(Bakı, Buzovna dialekti, s.60).*

*Aşixdurd qan axaklı,
Qan dutar qan axaklı,
Bu gün bir heqmat gördüm
Üç başlı, on axaklı. (Şəmkir
dialekti, s.23).*

*O nadir ki altı daşdı, daş daşıl,
Üstü daşdı, daş daşıl,
Heyvan inən otdar
Heyvana yoldaş daşıl. (Şamaxı,
s.92).*

*Altı daşdı, daş daşıl,
Ustu daşdır, daş daşıl.
Yumurtadar toyuk kimi
Toyuğa yoldaş daşıl.*

(Naxçıvan dialekti, s.19).

Kitabın müqəddiməsindən oxuyuruq: «...el adəbiyyatının başqa növlərinə nisbətən tapmacaların özünü ayrıca bir xüsusiyyəti vardır. Bunun materialı daha real və daha təbiidir. Təbiətdə və hayatda nə görüləs, tapmaca da onun üzərində qurulur».

V.Xulufi tapmacaları xalq fikrinin «matematikas» (riyaziyyat) adlanırımsıdır. Müqəddimədən o da aydın olur ki, mülliif toplanmış materialların oxunun töbiəti ait olduğundan onları digar qruplara bölməyib əlibə sırası ilə vermayı dahi münasib hesab etmişdir.

V.Xulufiadan fərqli olaraq, H.Zeynallı həmin dövrdə tapmacalar haqqında Rusiya və Avropana çap olunan kitabları diqqətlə arşadırmış, onların tətbiqi və müttəqəri cəhətlərini öyrənərkən öz kitabını müyyən elmi əsaslarla uyğun tətbi etmişdir. Kitabı sira ilə 760 tapmaca daxil edilmiş və onların cavablarından kitabın sonunda vermişdir. Hamçinin mülliif kitaba böyük bir müqəddimə de yazmışdır. Burada tapmacalar haqqında deyilən fikirlərin hamısı Azərbaycan folklorşunaslığı üçün yenidir. Mülliif tapmacaları ayrıca deyil, Azərbaycan folklorunun başqa janrları ilə, xüsusiətə atalar sözü və bayatırlarla six əlaqədə təhlil edir. Mülliif göstərir ki, tapmaca atalar sözü, bayatıya, nağıllara nisbətən daha çox kollektivli xüsusiyyətinə malikdir.

H.Zeynallı atalar sözləri və bayatılardan sonra tapmacaların öz əhəmiyyətinə və yayılmasına görə şifahı xalq adəbiyyatının janrları arasında üçüncü yer tutduğunu göstərmişdir.

Cümki tapmacalarda iki tərəf olur: tapmacanın özü, bir də onun cavabı.

Kitabda tapmacalar 10 qrup bölülmüşdür: 1. İnsan haqqında, 2. Təsərrüfat, 3. Təbiət dair, 4. Heyvana 5. Nəbatat, 6. Yemək, içmək haqqında 7.comiyətə garş yapılar və şəyələr, 8 Qeyri-maddi şəyələr, 9. Bilgilər və ona garş olanlar, 10. Garşlı haqqında.

Müqəddimənin sonunda mülliif onda qeyd edir ki, kitabda tapmacaları çoxu Bakı, Şamaxı, Göyçay ətrafindan və qismi isə Quba və Qarabağdan olar şəxslərdən toplanmışdır.

1960-ci illərdən başlayaraq Azərbaycan xalq tapmacalarının toplanıb nəşr etdirilmək missiyasını məhrum folklorşunas-alım Nuriəddin Seyidov yerine yetirmişdir. Folklorşunas N.Seyidovun tapmacaların toplanması, yayılması və öyrənilməsi üzrə işini xüsusiət qeyd etmək lazımdır. O, bir neçə tapmaca məcməusü nəşr etdirmişdir.

Mülliifin 1969-cu ildə «Gənclik» nəşriyyatında kürə qrafikası ilə nəşr olunmuş kitabında 355 tapmaca toplanmışdır. Müxtəlif mövzulardan olan bu tapmacalar xalqımızın poetik təfəkkürünün, müdrikiliyinin, yaradılıqlı toxşyyəlünün sonusuz imkanlarına malik olduğunu göstərir.

Təqdirəlayiq cəhdədir ki, kitabda toplanan tapmacaların müyyən xronoloji ardıcılılığı əsaslanır və mövzularına görə müxtəlif başlıqlar altında təsnif olunmuşdur. «Təbiət və onun hadisələri haqqında», «Bostan, torvəz bitkiləri haqqında», «Mədəni bitkilər haqqında», «Quslar haqqında», «Sılhalar haqqında», «Mətbuat və texnika haqqında» və s.

Cavabları hər biri tapmacanın axırında deyil, kitabın sonunda verilmişdir. Bu tətbiat fikrimizcə, faydalıdır. Cümki bu, oxucunun tapmaca ilə əlaqədər

düşünməsinə səbəb olur; belə olduqda çox vaxt oxucu cavaba baxmadan tapmacanı tapır.

Qeyd etmək lazımdır ki, kitabçaya yeni daxil edilmiş tapmacalar da bedii səviyyəsi və məzmun etibarılı xüsusi olaraq seçilir. Bütün bunlara yanaşı, kitabçada bəzi qüsurlar da vardır. Bu, özünü orfoqrafik xatalarda daşıx gösterir. Kitabçada girişin verilməməsi də nöqsanlı cəhət hesab olunmalıdır. Tapmaca haqqında ümumi məlumat və yeni tapmacalar dair qisa şərh verilməsi yerino düşərdi.

Tapmacalara dair sonuncu nəşr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Azərbaycan dilində latin qrafikası ilə kütləvi naşrların hayatı keçirilməsi haqqında» 12 yanvar 2004-cü il tarixli sərəncamına uyğun olaraq «Şərq-Qərb» nəşriyyatı tərəfindən 25000 tirajla çap olunmuşdur.

Bu kitabda məzmun baxımından rəngarəng olmaqla, həyatın an müxtəlif sahaları ilə bağlı, o cümlədən təbiət və təbiət hadisələri, səma cismiləri, bitkilər və heyvanat alımı, ev əşyaları, geyimlər, silahlalar, bəzək şəyərləri və s. həqda dayışık mövzulu tapmaca nümunələri toplanmışdır.

Yeri gəlmişkən, onu da qeyd edək ki,

1960-ci ildən üzü bəri son dövrələrə qədər nəşr olunmuş «Tapmacalar» kitablarında tərtibilər tapmaca mətnləri üzərində işləyərək dialekt söz və ifadələri, arxaik sözləri, mətnləndən «təmizləyi», onları adəbi dilə uyğunlaşdırılmış, yaxud adəbi dilə məxsus söz və ifadələrlə əvəz etmişdir. Təbiət ki, bu «əməliyyat» tapmacalarımızın dilini bir çox vacib keyfiyyətlərdən (fonetik tərkibi, leksik tutumu və qrammatik quruluşu baxımından)

məhrum etmişdir. Çünkü tapmacalarımızda məvcud olmuş ayrı-ayrı dialekt sözlər və ifadələr bir çox hallarda folklor dünaygörüsü ilə bağlı olur. Yəni bu sözlər tapmacalarımızda yaşayış əski dünaygörüsü özündə ifadə edir. Onların bir çoxu unudulmuş mifoloji obrazları, əşyaları, mifiki anlayışları, animistik varlıqları bildirir. Tapmaca nümunələrinə «dilin adəbiyləşdirilməsi» adı altında müdaxilə əslində folklor örnəyini onu canlı koloritdən məhrum etmişdir. Son nəşrlərdə bəlavəstə tapmacalarımızın dili olduğu kimi saxlanmamış, dilə sünü müdaxilələr olunmuşdur.

Bütün deyilənlər rəğmən, tapmacaların toplanıb nəşr edilərək gənc nəslə ötürülməsi onların zənhinini, dərəkəsinin inkişafına təkan verir, onlarda bir tərəfdən tez qavrama, axtarış tapma, iti hesabla-ma, hazırlanıblıq qabiliyyətini sürətləndirir, digər tərəfdən elmi təsəvvür yaradır.

ƏDƏBİYYAT

1. P.Əfandiyev. Azərbaycan şifahı xalq adəbiyyatı. Bakı, «Məarif» nəşri, 1981, s. 104.

2. Tatarcanske metksts, pesni, zagađki, poslovicci. Tiflis: «SMOMTK», 1894, vyn. 18, str. 51-53, 62-65.

3. A.Məmmədova. Yazılı abidələrdə tapmacalar. Əlyazmalar xəzinəsində, V s., Bakı, 1973, s. 85-90.

4. V.Xulufi. Tapmacalar. Bakı, 1928, s. 7.

5. H.Zeynallı. Azərbaycan tapmacaları. Bakı, «Azzətnəs», 1928, s.5.

6. N.Seyidov. Tapmacalar. Bakı, «Gənclik», 1967, s.12.

7. N.Seyidov. Tapmacalar. Bakı, «Gənclik», 1969, s.24.

8. N.Seyidov. Tapmacalar. Bakı, «Gənclik», 1971, s.36.

9. N.Seyidov. Tapmacalar. Bakı, «Gənclik», 2004 s.3-7.

10. F.Köçərli. «Balalara hədiyyə». 1912, s.56.

XÜLASƏ

Təpmacaların yaranma tarixi çox qədimdir. Tədqiqatçıların çoxu onun b.e.e. IV-V asrlarla əsaslı olunduğunu qeyd edirlər. Bu tarix, təbii ki, qədim yunan filosofu Aristotelin yaşadığı dövrdə aid edilir. Çünkü tədqiqatçıların verdiyi məlumatda görə, tapmacaya dair ilk tərif məhz Aristoteli məxsusdur. Rus və Azərbaycan folklorşünaslığında tapmacaya verilmiş həmin tarif kitabdan kitabə düşərək dövrümüzə qədər gəlib çıxmışdır.

Azərbaycanda tapmacaların toplanmasına və nəşrinə, əsasən, XIX əsrənə başlanılmışdır. 1928-ci ildə iki tapmacalar kitabı (V.Xuluflu «Tapmacalar», H.Zeynalli «Azərbaycan tapmacaları») nəşr olunmuşdur. Həmin kitabların hər birinin özünməxssus spesifik xüsusiyyətləri vardır. 1960-ci ildən başlayaraq tapmacaların toplanıb nəşr olunması missiyasını mərhum filologiya elmləri namizədi Nuriəddin Seyidov uğurla yerinə yetirmiştir. Son tapmacalar kitabı isə dövlət başçısının sərəncamına əsasən, latin qrafiyasi ilə 2004-cü ildə nəşr olunmuşdur.

PEŞİOME

Об истории собирания и издания загадок

История головоломок очень древняя. Большинство исследователей отмечают, что они относятся к IV-V вв. Это тот период, в котором жил древнегреческий философ Аристотель. Потому что первое определение головоломки принадлежит Аристотелю. Эта похвала, данная русскому и азербайджанскому фольклору перекочиваясь от одной книги к другой дошло до наших

дней.

Сбор и публикация головоломок в Азербайджане началось, в основном, в XIX веке. В 1928 году были опубликованы две головоломки (В. Хуллуфу «Головоломки», Х.Зейналлы «Азербайджанские головоломки»). Каждая из этих книг имеют специфические особенности. С 1960 года миссия издания головоломок успешно выполняется кандидатом филологических наук Нуреддин Сейдов. Книга последних головоломок была опубликована в 2004 году латинским шрифтом.

SUMMARY

On the history of collecting and publishing puzzles

The history of puzzles is very ancient. Most researchers note that they belong to the IV-V centuries. This is the period in which the ancient Greek philosopher Aristotle lived. Because the first definition of the puzzle belongs to Aristotle. This praise given to Russian and Azerbaijani folklore, passing from one book to another, has come down to our days.

The collection and publication of puzzles in Azerbaijan began, in the main, in the XIX century. In 1928, two puzzles were published (V. Hulluflu "Puzzles", H. Zeynalli "Azerbaijani puzzles"). Each of these books has specific features. Since 1960, Nudreddin Seyidov, Candidate of Philological Sciences, successfully carried out the mission of publishing puzzles. The book of the latest puzzles was published in 2004 in Latin script.